

SİNK-ALÜMİNİUM ƏSASLI LAYLI İKİLİ HİDROKSİDLƏR ƏSASINDA ALINMIŞ NANOKOMPOZİT İLƏ Pb²⁺ İONLARININ SORBSİYASI

G.Q. Mürsəlova, K.S. Rəhimli, O.O. Balayeva, A.Ə. Əzizov, M.B. Muradov,

R.M. Alosmanov, G.M. Eyyazova

Bakı Dövlət Universiteti

gulnark11@gmail.com

Laylı ikili hidroksidlər (LiH) hidrotalsit materialları olub, sahib-qonaq materialları sinfinə daxildir. Onlar interkalyasiya olunmuş anionlar və su molekulları saxlayan müsbət yüksəlmış metal oksid və hidroksid təbəqslərdən ibarətdir. Ümumiyyətlə, onların kimyəvi quruluşu $[M^{2+}]_{1-x} [M^{3+}]_x (OH)_2]^{x+} [A^{m-}]_{x/m}^{x-} \cdot 2H_2O$ formulu ilə göstərilir. Burada M^{2+} ikivaləntli metal ionu, ($məs: Mg^{2+}$ və ya Zn^{2+}) M^{3+} -üçvaləntli metal ionu, (Al^{3+} və ya Cr^{3+} kimi) A^{m-} – isə m valentli aniondur ($məs.: CO_3^{2-}$, Cl^- və ya NO_3^-) və x qiyməti $M^{2+}/(M^{2+} + M^{3+})$ -nin molyar nisbətinə bərabərdir və 0,2-0,33 intervalında dəyişir.

Təqdim olunan işdə $ZnSO_4 \cdot 7H_2O$ və $Al_2(SO_4)_3 \cdot 18H_2O$ duzları 3/1 nisbətində götürülmüş, ayri-ayrılıqla hər biri 40 ml suda həll edilmişdir. Alinmiş qarışıq 40ml polivinil spirti məhlulu ilə 1l-lük kolbadə yaxşı-yaxşı qarışdırıldıqdan sonra 25ml 5M NaOH məhlulu ilə titrlənmişdir. Qismən bulanıq qarışıq 10 saat termostatda saxlanıldıqdan sonra 90°C-də 10 saat saxlanılmışdır. Növbəti gün səthindəki şəffaf məhlul kənarlaşdırılmış və distilla suyu ilə yuyulmuş, normal pH alınana kimi yuyulduğundan sonra petri qablarında qurudulur. Alinmiş nümunə ZnAl-LiH/PVS kimi adlandırılmışdır.

ZnAl-LiH/PVS ilə Pb^{2+} ionlarının sorbsiyasının reaksiya parametrlərindən (qatılıqdan, pH-dan, sorbentin kütləsindən, sorbsiya müddətindən və temperaturdan) asılılığı hesablanmışdır.


Alinmiş nəticələrə əsasən sorbsiya faizi (R%), sorbsiya tutumu (ST) və məhlulda ionların paylanması əmsalı öyrənilmişdir.

$$R(\%) = \frac{(C_0 - C_t)}{C_0} \cdot 100 \quad (1)$$

$$ST = \frac{(C_0 - C_t) \cdot V}{g} \quad (2)$$

$$P\Theta = \frac{V \cdot (C_0 - C_t) / C_t}{g} \quad (3)$$

Məlum olmuşdur ki, sorbentin kütləsini 0,03 q götürdükdə Pb^{2+} ionlarına görə sorbsiya faizi 180 dəqiqədən sonra 97% olmuşdur. Sorbsiya prosesində sorbentin kütləsi 0,001q -0,05q dəyişikdə və Pb^{2+} ionlarının qatılığını məhlulda 331,4 mq/l ($10^{-3} M$) götürdükdə sorbsiya faizi artmışdır. Pb^{2+} ionlarının ilkin məhlulda qatılığını 0,0331 mq/l –dan 2648 mq/l kimi artırıldıqda sorbsiya faizi intensiv olaraq azalmış, pH-in optimal qiyməti 5 olmuşdur.



Şəkil 1. ZnAl-LiH/PVS-in infraqırmızı spektroskopiya üsulu ilə tədqiqi